

Sülh gündəliyini İlham Əliyev müəyyənləşdirir

"...Bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansıa müddəanın olması qəbul edilməzdir".

Prezident İlham Əliyev ötən həftə baş tutan 59-cu Münhen Təhlükəsizlik Konfransında, eləcə də plenar iclasda sülh müqaviləsi ilə bağlı Azərbaycanın dəyişilməz şərtlərini qətiyyətlə bəyan etdi. Ermənistən və Azərbaycan arasında bağlanacaq sülh müqaviləsinin şərtlərini Azərbaycanın diktə etdiyini, Cənubi Qafqazda sülh gündəliyini dövlətimizin başçısının müəyyənləşdirdiyini bir daha dünyaya nümayiş etdirdi.

Ədaləti güc yolu ilə təmin etdik

Torpaqları işgal altında olduğu 28 il boyunca da Azərbaycan sülh danışçıları aparırıdı və hər zaman Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirirdi. Amma Ermənistən və ona havadarlıq edən beynəlxalq təşkilat və ölkələr bu münaqişənin həll olunmadan qalmasını, əbədiyyətədək sürməsini istəyir, sülhə mane olacaq hər cür məkrli yollara əl atırdılar.

Əlbəttə ki, işgalla heç zaman barışmayan Azərbaycanı sünə şəkildə dondurulmuş bu vəziyyət qane edə bilməzdi. Buna görə də 44 günlük Vətən müharibəsində BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinə özü icra edərək torpaqlarının işğalına son qoydu, ədaləti güc yolu ilə bərpa etdi. Beləliklə, ötən illər ərzində vasitəçilik adı altında münaqişənin həlli yolunda bircə addım da atmayan, Qarabağ problemini dondurmaqla işgala birbaşa dəstək verən ermənipərəst Minsk qrupu da tarixin tozlu arxivinə atıldı.

Fransa hökuməti ermənipərəst mövqe tutduğundan bu platformada artıq iştirak etmir

44 günlük müharibədən dərhal sonra Azərbaycan Ermənistənə təkmil sülh modeli təklif edib. 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından ötən iki ildən çox müddət-də Ermənistən sülhü pozucu davranışları, ölkəmizə qarşı təxribatları isə onu deməyə

əsas verir ki, təcavüzkar ölkə biabırçı məğ-lubiyətindən dərs çıxarmayıb və yenə də bölgədə barışa nail olunmasına qarşı çıxməq istəyindədir.

Avropa İttifaqının vasitəçiliyi ilə 2021-ci ilin dekabrından başlayan "Brüssel prosesi" sayəsində üçtərəfli görüşlərdə Ermənistən üzdə sülhə razı olduğunu bildirən də, hər dəfəsində sülh sazişinin bağlanması ilə əlaqədar əməli işlər görməkdən yayının, ölkəmizə qarşı növbəti təxribatlar törədib.

Bildirək ki, ötən il dekabrın 7-də Brüsseldə Prezident İlham Əliyevin və Ermənistənən baş naziri Nikol Paşinyanın iştirakı ilə növbəti üçtərəfli görüş nəzərdə tutulmuşdu, amma həmin vaxt da rəsmi İrəvan məkralı bir oyuna əl atdı. Danışqlara qısa müddət qalmış Paşinyan Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürdü. Məkralı və hiyləgər Paşinyan yaxşı bilirdi ki, bu tələbini rəsmi Bakı haqlı olaraq qətiyyətlə rədd edəcək.

Ermənipərəst mövqe sərgiləyən və Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edən Fransanın iki ölkə arasında danışqlarda əsla mövqe tutma bilməyəcəyini 59-cu Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev də vurğuladı: "Bu səbəbdən biz ABŞ, Rusiya və indi də Aİ tərəfindən təşkil olunmuş platformada bir araya gəlmışik. Lakin Fransa hökuməti birtərəfli ermənipərəst mövqe tutduğundan o, bu platformada artıq iştirak etmir. Aydırındır ki, vasitəçi olan tərəf tutma və bunu nümayiş etdirə bilməz".

Sülh gündəliyini İlham Əliyev müəyyənləşdirir

Əvvəli 1-ci sah.

Sülhə xələl gətirən missiya

Göründüyü kimi, Fransa hökuməti bölgədə əldə olunacaq sülhə hər cür əngəl törətməyə çalışır, təcavüzkar ölkəni revanşa həvəsləndirir.

Məlum olduğu kimi, ötən ilin oktyabrında Azərbaycan, Ermənistən, Fransa liderləri və Avropa İttifaqı Şurasının prezidenti arasında keçirilmiş Praqa görüşündə Aİ-nin mülki monitorinq missiyasının Ermənistən-Azərbaycan sərhədinə göndərilməsi ilə bağlı razılıq əldə olunmuşdu. Razılığa əsasən, missiya iki ay müddətinə 40 nəfərdən ibarət heyətlə fəaliyyət göstərməli idi. Azərbaycan öz ərazisində bu missiyanın fəaliyyətinə razılıq verməsə də, Ermənistən tərəfində fəaliyyət göstərməsinə də heç bir etiraz etməmişdi. Rəsmi Bakı bu missiyanın fəaliyyətinin sülh prosesinə, normallaşmaya müsbət təsir edəcəyini düşünərək bu addımı atmışdı. Amma məhz Fransanın Azərbaycana qarşı qərəzli mövqə tutması səbəbindən Praqa görüşündə missiya ilə bağlı müəyyən olunan qaydalar kobud şəkildə pozulmuşdu.

Belə ki, adıçəkilən missiyanın müddəti ötən il dekabrın 19-da başa çatса da, Azərbaycanın heç bir razılığı olmadan Aİ-nin Ermənistən-Azərbaycan sərhədi-

nin Ermənistən tərəfində fevralın 20-də "mülki missiya" sı fəaliyyətə başlayıb.

İki ölkə arasında sərhədə daha uzunmüddətli və böyük tərkibdə heyətin göndərilməsi qərarını isə Aİ növbəti mərħələdə bölgədə sülhün və təhlükəsizliyin bərpasının, etimadın yaradılmasının təmin edilməsi, həmçinin iki ölkə arasında beynəlxalq sərhədlərin delimitasiyası proseslərinin asanlaşdırılması üçün əvvəlki missiyanın effektiv olduğunu bəhanə edərək verib.

Nə təsadüfdür ki, bu missiyanın sərhədlərimizə yerləşdirildiyi gün Azərbaycan əraziləri Ermənistən tərəfindən atəşə tutuldu. Elə həmin gün beş rayonumuzun atəşə tutulmasının fonunda Aİ missiyasının əsl məramının da nə olduğu ortaya çıxdı və bu məramın heç də sülhə, barışığa, iki ölkə arasında normallaşmaya xidmət etmədiyini ortaya qoydu.

Bu məkrili davranışın həm də onu ortaya qoydu ki, Ermənistən öz acı məğlubiyyətini, bölgədəki reallığı qəbullansı da, ən yaxın "müttəfiq"ləri, o cümlədən Faransa heç cür bu reallığı həzm edə bilmir...

"Biz bundan sonra sizinlə necə işləyək, necə müzakirə aparaq?"

Hələ yanvar ayının 13-də yerli telekanallara müsahibəsi zamanı Prezident İlham Əliyev Aİ-nin missiyasının əsl mahiyyəti

ilə bağlı söyləmişdi ki, "dekabrın 19-da bu missiyanın müddəti başa çatmalı idi, siz də getməli idiniz öz yerlərinizə. Yəni, bu, bizizi aldatmaq deməkdir. Biz bundan sonra sizinlə necə işləyək, necə müzakirə aparaq? Əgər siz bizi burada iki ay keçmədən belə xırda məsələdə, - yəni, əslində, o qədər də ciddi məsələ deyil, - aldadırsınız".

Növbəti missiyanın göndərilməsinin çox xoşagelməz hal olduğunu söyləyən İlham Əliyev onun da altını çizərəq bildirmişdi ki, "Bu, təhlükəsizliyi artırmayaçaq, əksinə, bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq".

Artıq bir neçə gündür ki, məramı sülh olmayan Aİ missiyası sərhədimizdədir. Bu missiyanın gəlisiindən ruhlanan Ermənistən isə düşünür ki, indi sülh prosesini daha rahat ləngidə biləcək, vaxt qazandıqca sülh sazişinə özünə sərf edən şərtlər daxil edəcək. Amma bu həm Ermənistən, həm də yandaşları üçün böyük yanlışlıqdır. Regionun lider ölkəsi Azərbaycan yaranmış yeni reallıqlar müstəvisində öz maraqlarını beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq qətiyyətə təmin edir və bundan sonra da edəcəkdir. Eləcə də Ermənistən Azərbaycanın irəli sürdüyü şərtlərin hamısını qeyd-şərt-siz qəbul edərək sülh müqaviləsini bağlayacaq, ya öz xoşu, ya da güc ilə...

**Yasəmən MUSAYEVA,
"Azərbaycan"**